



## Ali Məqamlı Rəhbərin 10.04.1394-cü ildə şairlərlə görüşü zamanı etdiyi çıxış - 1 /Jul/ 2015

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

İmam Müctəbanın – İmam Həsənin (ə) mövludu gündür; Peygəmbəri-Xatəmin (s) dili ilə desək, "hüsne-mücəssəm" – gözəlliyyin təcəssümünün dünyaya gəldiyi gündür. Bu mövluda bu adı o həzrət verib və Peygəmbərin bu mübarək körpəni, bu əzəmətli insanı "Həsən" adı ilə adlandırması çox böyük və əhəmiyyətli bir məsələdir. İnşallah, hamınız üçün mübarək olsun.

Sizin həssas qəlblərinizə, incə ruhlarınıza, zərif duyğularınıza ramazan ayının bərəkətlərini də xatırlatmaq istəyirəm. Bu bitib-tükənməyən bərəkət zəmisindən istifadə edəcək bir kimsə varsa, o cümlədən ən çox istifadə etməli olan və edən insanlar, doğrudan da, incə zövqlü, ruhu, qəlb, zərif duyğuları olan insanlardır; yəni sizlər. Allaha yaxınlaşmaq, qəlbin riqqətə gəlməsi, Allah-taala ilə ünsiyyət, zikr, itaət ayı olan bu ayın dəqiqələrindən, anlarından, günlərindən, gecələrindən bəhrələnmək üçün sizdən yaxşı kim ola bilər? Bütün bunlar üçün belə pak, incə qəlbə, zərif duyğulara malik insanlardan münasib kim ola bilər?

Zikr, ünsiyyət və şövq behiştinə daxil olmaq üçün ən yaxşı vasitə bu ayda oxunması tövsiyə olunan dualardır; istər bu aya məxsus olan dualar, istərsə də "Şəbaniyyə minacatı", "Səhifeyi-Səccadiyyə"dən olan dualar kimi bütün həssas məqamlarda oxunması mümkün olan dualar. Bunlardan istifadə etmək olduqca dəyərlidir.

وَ اسْمَاعِ دُعَائِي إِذَا دَعَوْتُكُ، وَ اسْمَاعِ زِدائِي إِذَا نَادَيْتُكُ، وَ اقْبَلَ عَلَيَّ إِذَا نَاجَيْتُكُ<sup>(2)</sup>

Sizin incə qəlbləriniz bunları daha böyük itaətkarlıqla, daha artıq diqqətlə bəyan edə bilər.

فَقَدْ هَرَبَتْ إِلَيْكَ وَ وَقَفَتْ بَيْنَ يَدَيْكَ

Bunlar ən incə qəlblərdən, ən bəlagətli dillərdən sözlər, ifadələrdir. Bunları sizdən yaxşı, bu pak, incə qəlblərdən yaxşı kim qəbul etməli, dərk etməli, onlardan sizdən yaxşı kim bəhrələnməlidir? Bu ayda dua etməyə səhlənkar yanaşmayın. "Şəbaniyyə minacatı" duasında oxuyuruq:

هَبْ لِي قَلْبًا يُدْنِيهِ مِنْكَ شَوْقًا وَ لِسَانًا يُرْفَعُ إِلَيْكَ صِدْقًا وَ نَظَرًا يُقْرَبُهُ مِنْكَ حَقًّا

Şövqündən yüksələn, ucalan, Rəbbin zatına yaxınlaşan bir qəlb – insan Allahdan bunu istəyir. Hansı qəlb buna o həssas, incə qəlbəndən daha hazır ola bilər? Əlhəmdulillah, sizlərdə bu var.

"Əbi-Həmzə Sumali" duasında:



بِكَ عَرَفْتُكَ وَ أَنْتَ دَلَّتَنِي عَلَيْكَ وَ دَعَوْتَنِي إِلَيْكَ وَ لَوْلَا أَنْتَ لَمْ أَدْرِمَا أَنْتَ

Həzrəti-Haqla, məhəbbət və izzətin qaynağı ilə bu cür lətif şəkildə mənəvi əlaqə yaratmaq; bunlar çox dəyərlidir, çox əhəmiyyətlidir, həssas qəlbləri, həqiqətən də, isidir, qoruyur, ümid bəxş edir, onların pənah yerinə, dayağına çevrilir.

اى تکيهگاه و پناه زیباترین لحظه‌های پر عصمت و پرشکوه تنهایی و خلوت من اى شط شیرین پوشوکت من

"Ey xəlvətə çəkilib tənha qaldığım, saflıq, möhtəşəmlik dolu ən gözəl anların pənahı və dayağı! Ey mənim şirin sulu, şan-şövkətli çayım!"

– mərhum Əxəvan bu şeiri nə üçün, kimə həsr edib, bununla işim yoxdur, mən onu "Səhifeyi-Səccadiyyə"yə həsr edərək oxuyuram. Mən bu şeri Əbi-Həmzə Sumali duasına xitabən oxuyuram. Dua budur, bundan əl götürməyin, duadan üz çevirməyin. Dua çox dəyərlidir. Dua ümidsizlik, bədbinlik içində olan, yanlış emosiyalara qapılmış qəlblərin halını dəyişməyə, onları doğru yola istiqamətləndirməyə qadir olan bir iksirdir. Dua belə bir seydir. Bu gecələrdən istifadə edin. Dua edə, duadan həqiqətən bəhrələnə biləcək ən layiqli şəxslər sizsiniz, bundan istifadə edin. Əlbəttə ki, duanı mənasını düzgün dərk etmədən, sadəcə üzündən oxumaq, yaxud mənanın yalnız zahirini anlayaraq oxumaq dua oxumağın ən aşağı mərhələsidir, buna baxmayaraq, dua ilə qaynayıb-qarışmaq, o mənalarla ünsiyyətdə olmaq, onlara baş vurmaq çox dəyərlidir.

Bəli, şeir çox güclü təsirə malik bir faktordur; sözün, fikrin bütün digər ifadə formaları ilə müqayisədə şeir, poeziya ikiqat artıq təsir effektinə malikdir. Yəni nə qədər gözəl, nə qədər bəlağətli, mənali olduğundan asılı olmayıaraq, heç bir söz insanlara şeir qədər təsir göstərə bilmir. Şeir belə bir mexanizmdir, belə bir faktordur. İnsanları təşviq etmək, həvəsləndirmək lazımlı olduğu yerdə şeir stimulverici rol oynayır. Şeir dİNləYİCİYƏ VƏ YA ONU ÖZÜ ÜÇÜN OXUYAN ŞƏXSƏ İSTİQAMƏT VERİR, BƏLƏDÇİ, YOLGÖSTƏRƏN OLUR. Bu isə həmin şeir müəllifinin üzərinə məsuliyyət qoyur. Sizin əlinizdə böyük işlər üçün istifadə edə biləcəyiniz bir sərvət, imkan varsa və siz ondan istifadə etmirsinizsə, məsuliyyətsiz davranışmış olursunuz. Şeirin təsir gücü sizin üzərinizə məsuliyyət qoyur. Allah-taala bu neməti sizə verib, amma bütün başqa nemətlər kimi, bu nemət haqda da sorğu-sual ediləcək; bu ilahi bəxşish haqq-hesab çəkiləcək. Sizdən bu nemətlə nə etdiyiniz soruşulacaq.

Şeir vasitəsilə auditoriyani doğru yola, "sirati-müstaqim"ə də istiqamətləndirmək olar, yanlış yola istiqamət verib məhv etmək də. Şeir insanı uçuruma da itələyə bilər. Belə şeirlər var; xüsusiələr bu gün. Təəssüflər olsun ki, hazırda yeni texnologiyalar – yeni media vasitələrinin köməyi ilə insanlıqdan, əxlaqdan uzaq olan azğın bir mədəniyyət baş alıb gedir və bəzən şeir insanların doğru yoldan sapması, günah və əxlaqsızlıq bataqlığında boğulması üçün bir vasitəyə çevirilir. Məsələnin o biri tərəfi də budur. Odur ki şeir bu ikisindən hər birinə yol açə bilər. İncə duyumlu şair ətrafda baş verənləri dərk edir, onda bir həvəs, şövq yaranır, bu duyğular onu sıxır, narahat edir və o, yazmağa başlayır. Şairin şeir yazmayı təşviq olunmağından, sıxıntı keçirməyindən, başqalarının görə bilmədiyi bir şeyi görüb, duyub, dərk etməyindən irəli gəlir. Amma bunun iki tərəfi ola bilər: şair insanları yaxşılıqlara doğru da istiqamətləndirə bilər, bunun əksinə də. Şeir ifrat dərəcədə cinsi instinktlərin təsiri altına düşərsə, bu, çox pis bir şeydir, artıq həyəcan təbili çalmaq lazımdır. Təəssüf ki, bu gün ölkəmizdə bəzi insanlar şeiri məhz bu səmətə yönəldirlər. Gənclərimiz saf, olduqca gözəl, qəhrəmanlıq ruhlu, mənəvi-inqilabi atmosferdə yaşıldıqdan sonra hazırda bəzi əllər müxtəlif yerlərdə zorla onları bu istiqamətə çəkirərlər. Ən çox da internet məkanında. Başqa vasitələr öz yerində, şeir vasitəsilə də gəncləri ifrat cinsi instinktlərə sövq edirlər. Bəzən ifrat şəhvətpərəstliyə, bəzən yalnız öz şəxsi mənafeyini güdməyə, bəzən isə zülmə pərəstişə çağırırlar. Təəssüflər olsun ki, ölkəmizin tarixində bunun, yəni zülmə, zalima pərəstişin kökü çox uzaqlara gedib çıxır.



Əlhəmdulillah, bu gün ölkəmizdə bu tendensiyənə əleyhinə olan, buna qarşı çıxanlar da var. Elə gənc şairlər arasında da mən bunun əleyhinə çıxış edən insanları görmüşəm. Yəmənlə bağlı şeirləri – cənab Səyyarın<sup>(3)</sup> və başqalarının şeirlərini bundan əvvəl də eşitmışdım, oxumuşdum, çox yaxşıdır. Sizin yazdığınız, elə bu axşam dostlarımızın oxuduğu şeirlər də çox yaxşıdır. Düzgün olanı budur, düzünü siz edirsiniz. Allah-taalanın haqqında sorğu-sual edəcəyi məsuliyyət hissi bax budur. "Məkarimül-əxlaq" duasının fragmentlərindən birində oxuyuruq:

وَ اسْتَعْمِلْنَى يَمَّا تَسْأَلْنَى غَدَاءَ عَنْ (4)

Bu haqda düşünmək, bunun üçün narahat olmaq lazımdır – sabah məni sorğu-suala çəkəcək, nələrisə soruşacaqlar. Deyir, "Pərvərdigara, o şeyi ki sabah məndən soruşacaqsan, bu gün ona əməl etmək, o işlə məşğul olmaq üçün lazım olan vasitələri mənə nəsib et". Həmin vasitə sizdə var. Ola bilsin, kimlərinə üzəri doludur, deyə bilmirlər, amma siz, əlhəmdulillah, deməyi bacarırsınız. Deyin, təsiri də olacaq. Sizin Bəhreyn, Yəmən, Livan, Qəzza, Fələstin və ya Suriya üçün dediyiniz şeirlər, İslam ümmətinin hədəfləri uğrunda söylədiyiniz hər bir şeir istənilən yerdə oxunur və istifadə olunur. Əgər şeir bu istiqamətlərdə işlənsə,

انَّ مِنَ الشَّعْرِ لِحِكْمَةٍ (5)

– "Həqiqətən də, şeirdə hikmət var" deyimi sizin yaradıcılığınızın timsalında gerçəkləşəcək. Şeir, doğrudan da, hikmətdir.

Bir şeyi demək istəyirəm – əlbəttə, mən bunu sizinlə keçirdiyimiz görüşlərdə də, başqa görüşlərin çoxunda da dəfələrlə demişəm – ki, haqla batılın davasında bitərəf qalmağın mənası yoxdur. Biri var tərəflərin kimliyi tam aydın olmayan, şübhəli bir davadır – o, ayrı bir səhbətdir, amma əgər ortada bir haqq və bir batıl varsa, o yerdə bitərəf qalmaq mənasızdır. Haqqın tərəfini tutub batılə qarşı çıxməq lazımdır. İndi biri bunu hərbi üsulla edə bilər, biri siyasi üsulla. Batılə qarşı müxtəlif formalarda çıxış etmək olar. Kimlərsə də bunu dillə, düşüncələrini sözdə ifadə etməklə edə bilər; amma etmək lazımdır. Şair haqla batılın qarşılumasında bitərəf qala bilməz. Şair, sənət adamı bitərəf qalarsa, Allahın verdiyi neməti hədər etmiş olar. Əgər Allah eləməmiş, batılın tərəfini tutarsa, o zaman xəyanət edib, cinayət edib. Burada artıq səhlənkarlıqdan səhbət getmir, cinayətdir. Sizin xalqınız uzun illər boyu çox zülmərə məruz qalıb, bu zülmələri demək, dünyaya çatdırmaq lazımdır.

1366-ci ildə – elə bu günlərdə – Sərdəsti bombaladılar. Bu, zarafatdır? Bütöv bir şəhəri kimyəvi silahlarla bombalasınlar, uşaqlı-böyüklü, qocalı-cavanlı, qadınlı-kışılı minlərlə adamı məhv etsinlər, dünya isə sussun! O dünya ki, bəzən bir pişiyin çalaya düşməsi onun üçün xəbər programlarında, qəzet və televiziyalarda danışılacaq səviyyədə bir problemə çevrilir. Deyirlər ki, bəli, bu gün bir pişik, ya məsələn, bir tülübü çalaya düşmüdü, filan-filan qurumlar heyvanı o çaladan sağ-salamat çıxarmaq üçün yiğisib səy göstəriblər; və ya sahilə çıxmış bir su heyvanının xilas edilməsi və sair bu kimi şəyler üçün dünyada hay-küy qaldırılır. Bütöv bir şəhərin kimyəvi silahlarla bombalanması qarşısında isə bu dünya susur! Dünya deyəndə mən xalqları nəzərdə tutmuram, xalqların əlindən nə gəlir, nələri var? Mən dönyanın təbliğat agentliklərinə aqalıq edən böyük dövlətləri nəzərdə tuturam; bizim dildə desək, Amerikani, İngiltərəni, imperialist Qərb dövlətlərini, sionistləri. Dönyanın təbliğat atmosferinə öz hökmünü diktə edənlər bunlardır, imkan verməzlər ki, bir dodaq tərpədəsən, bir iş görəsən. Hazırda Yəməni gecə-gündüz o cür bombalayırlar, heç kimdən səs çıxmır; dünən Qəzzanı o cür bombalayırdılar, bundan bir az qabaq Livanı vururdular, heç kəs cincirini çıxmadı. Ancaq misal üçün, haradasa iki qaçaqmalçı mühakimə olunsa, edam olunsa, səs-küülü təbliğat başlayar. Dünya bax belədir, belə bir dönyanın qarşısında nə etmək lazımdır? Dini motivasiyani, imandan irəli gələn vəzifələri bir kənara qoyaq, şərəfi olan bir insan belə bir cəbhələşmənin, belə bir həyasızlığın, belə bir xəbisliyin qarşısında nə edər? İnsanın şərəfi, vicdanı, insanlığı nəyə hökm edir? Bütün bunlar insanın ciyinlərinə düşən yükdür.



Mən, əlbəttə ki, inqilabdan sonrakı dövrdə ölkədə poeziyanın inkişafından çox raziyam, doğrudan da, çox yaxşılaşış. Bu gün şeir oxuyan gənclər 10 il əvvəlki gənc şairlərdən açıq-aydın çox fərqlənlərlər. Yəni doğrudan da, inkişaf var, yazılın şeirlər çox yaxşıdır. İntəhası ölkəmizdə şeirin, poeziyanın imkanları bundan daha yüksəkdir; qat-qat çoxdur. Baxın bu xanım qızımız şagirddir(6) – eşitmişəm, bilirəm ki, “Ədəbiyyat şəhərciyi”(7) şagird poeziya dərnəkləri təşkil edib, insanları başına toplayır – bizim şagirdlərimiz, gənclərimiz, yeniyetmələrimiz, qızlarımız, oğlanlarımız şeir yazırlar, özü də bu qədər yaxşı səviyyədə, bu qədər gözəl mövzularda, belə güclü təxəyyüllə. Bu, çox yaxşıdır, amma onu da deyim ki, bu gün ölkəmizdə poeziyanın səviyyəsi ümumilikdə hələ İran şeirinə layiqli həddə çatmayıb. O qədər də uzaq olmayan keçmişdə müəyyən mərhələlərdə ölkəmizdə yazılın şeirlər ümumilikdə, yəni o dövrdə yaşanan zirvələri nəzərə alsaq, indikindən yüksək səviyyədə olub. Məşhur poeziya ustadlarımız, görkəmli şairlərimiz olub; istər qəsidiə janrında, istər qəzəldə, istərsə də digər janrlarda. Bu gün də elə şairlər olmalıdır ki, şeirin səviyyəsi yüksəlsin. Bunun üçün işləmək lazımdır, səy göstərmək lazımdır.

Bizim poeziyamızın miqyası çox genişdir. Çalışıb bu miqyası daha da genişləndirməliyik; bunu həyata keçirmək lazımdır. Əlbəttə ki, bu işdə poeziya sənətində təmsil olunan insanların da öhdəsinə məsuliyyət düşür, hökumət strukturlarının, dövlətlə bağlı orqanların – “Səda və sima” Dövlət Teleradiosunun və başqalarının da. Hamının ciyinlərinə müəyyən vəzifə düşür. Şeirə qiymət vermək lazımdır. Şeir çox böyük, çox əhəmiyyətli bir təzahürdür. Amma belə görünəm ki, dövlətimizdə, ölkəmizdə bu həqiqəti dərk etməli olan şəxslər – hamisini demirəm, ən azından bəziləri – şeirin əhəmiyyətinin dərinliyinə lazımlıca varmayıblar, şeirə ümumiyyətlə dəyər verməyiblər.

### ما قَدْ رَوَا الشِّعْرُ حَقَّ قَدْرِهِ

Doğrudan da, şeirin qədr-qiyamətini layiqincə anlaya bilməyi blər. Şeir çox heyrətamız bir təsirə malikdir. Bəzən bir beyt şeir və ya məsələn, bir qəzəl, bir şeir parçası hansısa elm adamının, mütəxəssisin 1-2 saatlıq nitqindən daha təsirli olur. Bu, çox əhəmiyyətli bir şeydir; belə demək mümkünsə, qiymətli bir gövhərdir, bu qədər əhəmiyyətlidir. Bunun qədrini bilməlidirlər.

Onu da deyim ki, əlhəmdulillah, ölkəmizdə müşahidə olunan müsbət hallardan biri də gənc şairlərimizin hadisələrə dərhal reaksiya verməsidir. Bugünkü görüşdə də bunun təsiri hiss olundu, bundan əvvəl də mən bunu müşahidə etmişdim və çox raziyam. Bu, çox yaxşıdır, çox dəyərlidir. Əsla heç kəs düşünməsin ki, bu, mənfi bir haldır; bu, çox müsbət bir təzahürdür. Tarix boyu və elə bu yaxın keçmişdə də biz bu sürətli reaksiya nəticəsində ən yaxşı əsərlərin ərsəyə gəldiyinin şahidi olmuşuq. O vaxt o qız İsrail təyyarəsini qaçırandı mərhum Əmiri Firuzkuhi bir qəsidiə demişdi. Əmiri Firuzkuhini tanıyan dostlarım bilir ki, onda o nə gənc idi, nə də inqilabi ideyaların daşıyıcısı idi. Amma o vaxt – qırıq neçənci ildə emosiyalarının təsiri altında çox gözəl, yüksək səviyyəli, zamana və məqama uyğun bir qəsidiə yazmışdı; “Orada bir Qəzalə...” – bu sözlərlə başlayırdı. İndi beylərinin çoxunu xatırlamıram, amma o zaman biliirdim, özündən eşitmışdım.(8) Hər halda, bu, çox yaxşıdır. Hadisələrə dərhal, sürətlə reaksiya vermək, nə baş verdiyini aydınlaşdırmaq – bu, çox yaxşıdır.

Ümidvaram ki, inşallah, günü-gündən ölkəmizdə inqilabi poeziya daha da yüksək status qazanacaq. Əlbəttə ki, inqilabi poeziya dedikdə mən əks-inqilab mövzulu şeirlər də daxil olmaqla inqilab dövründə yazılmış bütün şeirləri nəzərdə tutmuram. Bəziləri elə bilir ki, müharibə şeiri dedikdə müharibə mövzusunda yazılmış bütün şeirlər nəzərdə tutulur; müharibənin əleyhinə olsa da. Amma bu müharibə şeiri deyil, müharibənin əleyhinə olan şeirdir. Inqilabi poeziya deyəndə də inqilabin hədəflərinə xidmət edən poeziya nəzərdə tutulur. Inqilabi şeir budur, daha inqilab dövründə yazılmış hər şeir yox. Inqilabi poeziya deyərkən mən də inqilab dövründə yazılmış bütün şeirləri yox, inqilabin hədəflərinə xidmət edən şeir nümunələrini nəzərdə tuturam. Ədalətə, insanlığa, dinə, birliyə, milli yüksəlişə, ölkənin hərtərəfli inkişafına, ölkədə sözün əsl mənasında insan yetişdirilməsinə xidmət edən şeirləri. Inqilabın hədəflərinə xidmət edən inqilabi şeir budur.

Ümidvaram ki, inşallah, Allah-taala sizin hamınıza uğurlar nəsib edəcək, sizi qoruyacaq, aranızdakı gənclər uzun illər



boyu bu doğru yolda irəliləyəcək, ölkəmiz, gələcəyimiz və gələcək nəsillər onlardan bəhrələnəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

- 
- (1) Ali Məqamlı Rəhbərin çıxışından öncə şairlərdən bir neçəsi şeirlərini oxudular;
  - (2) "Şəbaniyyə" minacatı;
  - (3) Məhəmmədmehdi Səyyar;
  - (4) «Səhifeyi-Səccadiyyə», "Məkarimül-əxlaq" duası;
  - (5) «Mən la yəhzəruhul-fəqih», c.4, səh. 379;
  - (6) Görüş zamanı şeirini oxumış şairə xanım Məsumə Fərahani nəzərdə tutulur;
  - (7) «Ədəbiyyat şəhərciyi» adlı incəsənət və mədəniyyət mərkəzinin təşkil etdiyi şeir və nəşr dərnəkləri nəzərdə tutulur;
  - (8) Əmir Firuzkuhinin "Şadiyə Əbuqəzalə" haqqda yazdığı qəsida nəzərdə tutulur. Əsl adı Leyla Xalid olan və üzvü olduğu Fələstin Xalq Azadlıq Cəbhəsində ilk fələstinli şəhid qadının şərəfinə Şadiyə Əbuqəzalə kimi tanınan bu gənc qız 1969-cu ildə (hicri-şəmsi 1348) Roma-Afina reysi ilə üçan, içində İsrailin ABŞ-dakı o vaxtkı səfiri İsak Rabinin olduğunu güman etdikləri sərnişin təyyarəsini qaçırmış və Dəməşq aeroportunda yere endirmişdir.